

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ AVRASIYA UNİVERSİTETİ**

**2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə  
doktoranturaya  
QƏBUL İMTAHAN PROQRAMI**

**İxtisas:** Bütün ixtisaslar  
**Fənn:** Xarici dil

Bakı Avrasiya Universiteti  
Elmi Şurasının iclasında  
qəbul edilmişdir  
Protokol: 27.12.2018 № EŞ01-11/18

**Bakı-2018**

<b>Tərtib etdi</b>	f.ü.f.d. dos. Rzayeva S.R
<b>Elmi redaktor</b>	f.ü.f.d. dos. Əliquliyeva L.H.
<b>Rəyçilər</b>	f.ü.f.d. dos. Heydərova S.C filologiya üzrə fəlsəfə doktoru, dosent
	f.ü.f.d. dos. Hacıyeva H.A. filologiya üzrə fəlsəfə doktoru, dosent

### **Xarici dil**

Bakı Avrasiya Universiteti, “Tərcümə” kafedrası, 2018. 20 səh.

©

## MÜNDƏRİCAT

1. İzahat vərəqi .....	5
2. Qiymətləndirmə qaydaları .....	8
3. Məzmun .....	10
4. Qəbul imtahan sualları .....	11
5. Ədəbiyyat siyahısı .....	16

## İZAHAT VƏRƏQƏSİ

Proqramın tərtib edilməsinin məqsədi fasiləsiz təhsil tələblərinə uyğun olaraq təhsilin doktorantura mərhələsində qəbul imtahanının aparılması və yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.

Müxtəlif sahələrdə fəaliyyət göstərməyə hazırlaşan yüksək ixtisaslı mütəxəssislər öz ixtisaslarını dərinlən bilməklə yanaşı, müxtəlif dillərdə olan materialları mənimsəmək üçün xarici dillərə dərinlən yiyələnmişdirlər. Bu yolla onlar bir mütəxəssis kimi problemlərin həllinə elmi yanaşmaq imkanına malik ola bilərlər. Eyni zamanda da xarici dillərin öyrənilməsi sahəsində əldə etdikləri biliklərdən istifadə edərək beynəlxalq elmi konfranslarda çıxış edərək müəyyən elmi-praktiki əhəmiyyətli məsələlər barədə öz fikirlərini söyləməyi bacarmalıdırlar. Bütün bunlar xarici dillərin yüksək ixtisaslı kadr hazırlığında mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyinə dəlalət edən məqamlardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturanın yaradılması və doktoranturaya qəbul qaydaları”na əsaslanaraq Bakı Avraşiya Universitetində doktoranturaya qəbul olmaq istəyənlər xarici dillərin birindən ali təhsil pilləsinin magistratura pilləsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanı verirlər.

Ümumiyyətlə, xarici dillər qəbul imtahanları proqramı təhsilin bakalavr və magistr təhsil pillələrində tədris edilən xarici dillərin tədris proqramları əsasında qazanılmış bilik və bacarıqlar nəzərə alınaraq hazırlanmış və nitqin bütün növləri üzrə biliklərin yoxlanılmasında istifadə oluna bilər.

## 2. QIYMƏTLƏNDİRMƏ QAYDALARI

2.1. Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır.

2.2. İddiaçının fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı imtahanaqədərki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə müəyyənləşdirilir.

2.2.1. Balların maksimum miqdarı aşağıdakı kimi hesablanır:

- 50 bal imtahanaqədərki fəaliyyətə görə;
- 50 bal imtahanın nəticəsinə görə.

2.2.2. İmtahanaqədərki fəaliyyətin nəticəsi aşağıdakı qaydada qiymətləndirilir:

**a) nəzərdə tutulan elmi rəhbərin apardığı müsahibənin nəticəsi – 40 bal**

O cümlədən,

- ixtisası üzrə bilik səviyyəsi-10 bal;  
- elmi yaradıcılıq qabiliyyəti (dərc olunmuş elmi işlər, yaxud referat üzrə) - 10 bal;

- dünyagörüşü səviyyəsi - 10 bal;

- məntiqi düşüncə qabiliyyəti - 10 bal

**b) diplom üzrə orta qiymət balı - 10 bal**

2.3. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. İmtahan biletinə daxil olan suallara verilən cavabların hər biri 10 bal şkalası ilə (0-10) qiymətləndirilir.

2.3.1. İmtahanın qiymət meyarları aşağıdakılardır:

**10 bal** - keçilmiş materialı dərinləndən başa düşür, cavabı dəqiq və hərtərəflidir;

**9 bal** - keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;

**8 bal** - cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

**7 bal** - materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;

**6 bal** - cavabı əsasən düzgündür;

**5 bal** - cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;

**4 bal** - cavab qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

**3 bal** -mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;

**1-2 bal** - mövzudan qismən xəbəri var;

**0 bal** - suala cavab yoxdur.

2.4. Fənni üzrə imtahandan minimum keçid balı 17-dir.

2.5. Fənn üzrə yekun qiymət imtahanaqədərki fəaliyyətə və imtahan nəticəsinə görə toplanmış balların cəminə uyğun olaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

<b>91-100 bal</b>	"əla"	"A"
<b>81-90 bal</b>	"çox yaxşı"	"B"
<b>71-80 bal</b>	"yaxşı"	"C"
<b>61-70 bal</b>	"kafi"	"D"
<b>51-60 bal</b>	"qənaətbəxş"	"E"
<b>0-50 bal</b>	"qeyri-kafi"	"F"

2.6. Doktoranturaya qəbul haqqında yekun qərar iddiaçıların topladığı müsabiqə balı əsasında verilir. Müsabiqə balının maksimum həddi 100 bal olmaqla imtahan keçirilən fənlər üzrə toplanmış balların yekun cəminə görə 2.5-ci bənddə göstərilmiş cədvələ uyğun olaraq hesablanır.

Bu zaman ixtisas fənni üzrə toplanılan bal yekun müsabiqə balının 50%-i, digər fənlər üzrə toplanılan balların hər biri isə 25%-i həcmində götürülür.

### **Doktoranturaya qəbul tələbləri:**

Doktoranturaya qəbul olmaq istəyən şəxs idiomatik məhdud nitqə malik olmalı, neytral elmi şərh üslubunu bilməlidir. İmtahanın əsas məqsədi – bakalavr və magistratura səviyyələrində formalaşmış və xarici dilə praktik yiyələnməyi təmin edən vərdiş və bacarıqların yoxlanılmasıdır. Onlara aiddir:

- Informativ oxu
- Xarici dilin qrammatikasının bilikləri
- Xarici mətnin adekvat dərk etməsi üçün leksik minimuma yiyələnmə.

Doktoranturaya qəbul olmaq istəyən şəxs aşağıdakıları bacarmalıdır:

- Gündəlik danışmaq dili bacarıqlarına malik olmalı; (Məişət və ixtisas ünümlü şifahi nitqi başa düşmək və verilən suallara cavab vermək bacarığı)
- Şifahi nitqi başa düşməli (monoloq, dialoq);
- Peşəkar nitqə xas olan əsas baza qrammatikadan istifadə etməli;
- Ümumi dilin leksikasını, neytral –elmi üslubu təmsil edən leksikanı, həmçinin öz ixtisasınaaid olan terminologiyanı bilməli;
- Geniş və dar ixtisas üzrə xüsusi ədəbiyyatı oxuyub başa düşməli (lüğət vasitəsilə)
- İxtisasla bağlı müzakirələrdə iştirak etməli (sual-cavab);
- Yazılı nitqin düzgün başa düşülməsi: ixtisasa dair ədəbiyyatı və dövrü mətbuatı nəzərdən keçirərkən lazımı

məlumat toplamağı və müəyyən mövzu əsasında yeni mətn tərtib etməyi bacarığı

- Yazı: ixtisasa dair mövzuların əsasında yazı praktikasını üzrə magistratura pilləsində əldə edilən təcrübəni təkmilləşdirmək
- Leksika: seçilən mətnlərin əsasında hər bir ixtisasa dair söz və ifadələri mənimsəmək. Həmin ixtisasa sahələrində rast gəlinən polisemiya, omonimiya, sinonimiya hadisələrini açıqlamaq
- Annotasiyanın, şərh etmənin və ixtisasa üzrə ədəbiyyatın tərcüməsindən məlumatı olmalı.

### **İmtahanlara buraxılmaq üçün doktorant aşağıda göstərilən şərtlərə əməl etməlidir:**

İxtisasa üzrə orijinal ədəbiyyat əldə etmək;

Oxumağı, tərcümə etməyi və həmin materialı təhlil etməyi, verilmiş ədəbiyyat üzrə xülasə etməyi bacarmalı

Müvafiq xarici dilin qrammatika və leksikologiyasının əsas qaydalarını bilməli

Müvafiq xarici dildə iidiacının özü, elmi işi və gələcək planları barədə mətn hazırlamağı bacarmalı

Biletdə göstərilən sərbəst mövzu əsasında mətn tərtib etmək, həmin mətnin ümumi məzmununu danışmağı bacarmalıdır.

## **3. Məzmun**

### **Qrammatika. İngilis dili üzrə**

İsimlərin cins və kəmiyyət anlayışı. İsmnin halları. Artikl. Əvəzlik (şəxs, yiyəlik, işarə, some, any). Say (miqdar, sıra, kəsr). Sifət və zarfların dərəcə formaları. There is, there are ifadəsi. Fəlin zaman formaları (Qeyri-müəyyən, davamedici, bitmiş, bitmiş -



davamedici). Qaydasız fellər. Zamanların uzlaşması.. Felin məchul növü. Modal fellər: can, may, must, have to, should.

Sözdüzəltmə. Affiksasiya. Sifət, fel və zərflərin söz əmələ gətirən suffiksləri. Məsdər. Sadə cümlə. Şəxssiz cümlələr. İnkər. Sual cümlələri. Vasitəli və vasitəsiz nitq. Zaman və şərt budaq cümlələri.

### **Alman dili üzrə**

Artıqlıq. İsmnin halları. İsmnin cəm şəkli. Ölkə adları. Xüsusi, coğrafi adların və beynəlmillət sözlərin hallanması. İnkər. Əvəzlik (şəxs, yiyəlik, işarə). Zaman, yer sözləri. Sifətin dərəcə formaları. Prezens. Modal fellər. Perfekt. Haben və sein fellərinin imperfekti. Qrammatik struktur. Alman cümləsində xəbərin yeri. Sual və əmr cümlələri. Konyuktiv. Fellərin idarə olunması. əvəzlik zərfləri. Budaq cümlələrində söz sırası. Man və es əvəzlilikləri və onların funksiyaları.

Sözdüzəltmə. İsim və sifətlərin geniş istifadə olunan suffiks və prefiksləri. Substansivasiya.

Qüvvətli və zəif fellərin imperfekti. Danışiq üslubundan asılı olan zamanların istifadəsi. (ismaric, müzakirə, dialoq). Şifahi və yazılı nitq. Imperativ. Passiv. Fellərin idarə olunması. Şifahi nitqdə geniş istifadə olunan budaq cümlələri. Lesen feli. Qayıdış felləri. Haben..+zu...infsein...zu+inf, um...zu +inf, ohne...zu+inf. Dialoqda söz sırası.

Konyuktiv və onun funksiyaları. Modal fellərin elmi yazılı ədəbiyyatda istifadəsi. Budaq cümlələri.

### **Fransız dili üzrə**

**Qrammatika.** Fransız dili qrammatikasının ümumi xarakteristikası. Söz sırası. İsim. Artıqlıq (məüyyən, qeyri-müyyən, частичный). Sifət. Əvəzlik. Nisbi əvəzliliklər. İşarə,qeyri-müyyən əvəzliliklər. Fransız felinin zaman sistemi. 1,2,3 qrup

fellər. Avoir, etre köməkçi felləri. Felin şəxssiz formaları – participe present, participe passe, gerondif. Felin şəxssiz formaları – İnfinitif presnt, İnfinitif passe. Participe passe uzlaşması. Conditionel zaman forması. Subjonktif zaman forması. Əvəzlik felləri. Təsirli və təsirsiz fellər. sadə və mürəkkəb İndicatif zamanının formaları. Felin məchul növü. Felin əmr şəkli. Sözlənləri. Zərf. Zərfin dərəcə formaları. mment, - emment zərfləri. Say. Sıra, miqdar və kəsir sayları. Sözdüzəltmə. İsim və sifətlərin geniş istifadə olunan suffiks və prefiksləri. Sadə cümlə. Cümlədə söz sırası. Sual cümləsi. Sadə və mürəkkəb inversiya. Mürəkkəb cümlə, növləri

## **Leksikologiya**

Üslubi cəhətdən neytral, istifadə olunan leksika (ümumi dil, həmçinin ilkin ixtisas dili). İxtisas terminoloji leksikası.

Sözlərin məntiqi uyğunluğu. Sabit söz birləşmələri. Geniş yayılan danışıq klişələri (müraciyyət, salamlama, minnətdarlıq, üzr istəmə).

İkidilli və təkdilli lüğətlərdən istifadə bacarığı. İzahlı, frazeoloji, terminoloji lüğətlər. Sözdüzəltmə. Fellərin suffiks və prefiksləri. Mürəkkəb sözlər.

Geniş ixtisas terminləri. Terminoloji lüğət və kataloqlarla tanışlıq.

### **1. İmtahanın strukuru**

1. Xarici dilin qrammatik mövzularının biri haqqında ətraflı məlumat vermək
2. Xarici dilin leksikologiyasına aid mövzulardan biri haqqında ətraflı məlumat vermək

3.İxtisas üzrə mətn tərcümə etməli (Həcm 1200-1500 çap işarəsi) Yoxlama qaydası – xarici dildə mətnin əsas məzmununu xülasə formasında verilməsi . Hazırlaşmaq üçün vaxt – 30 dəqiqə.

Tərcümə tam və yazılı formada olunmalıdır. İmtahan vərəgəsində soyadı və tarix qeyd olunmalıdır. Tərcümənin sonunda – tərcüməçinin imzası olmalıdır. İmtahan verən tərcümə nəzəriyyəsinin əsas tələblərinə müvafiq olaraq tərcümə bacarığını, orijinal məzmununa və üslubuna yaxın mətni ifadə etməyi bacarığını göstərməlidir. Tərcümə düzgün, dil normalarına uyğun olmalıdır. Xarici dildən qəzet materialının ana dilinə tərcümə edilməsi, və məzmunun nəql edilməsi

4. Ümumi ixtisas üzrə və yaxud seçdiyi konkret sahə ilə bağlı imtahan götürən müəllimlərlə şifahi danışıqın aparılması.

Müsahibə xarici dildə keçirilir. Müsahibə 10 dəqiqədən az olmadan çəkir. İmtahan verən xarici dili şifahi formada dərk edilməsini göstərməli və situativ-şərtlənmiş söhbətdə iştirak etməlidir. Müsahibənin mövzusu tipik dil situasiyaları əks etdirir

**Qeyd: İmtahan zamanı lüğət və yardımçı ədəbiyyatlardan istifadə etmək mümkündür.**

#### **4. Qəbul imtahan sualları İngilis dili üzrə**

##### **Qrammatika**

1. İsimlərin cins və kəmiyyət anlayışı. İsmnin halları
2. Artıqlıq (müəyyən, qeyri-müəyyən).
3. Əvəzlilik (şəxs, yiyəlik, işarə, some, any).
4. Say(miqdar, sıra, kəsr).
5. Sifət və zarfların dərəcə formaları.
6. There is, there are ifadəsi.
7. Fəlin zaman formaları (Qeyri-müəyyən, davamedici, bitmiş, bitmiş - davamedici).

8. Qaydasız fellər.
9. Felin məchul növü.
10. Modal fellər: can, may, must, have to, should.
11. Sözdüzəltmə. Affiksasiya.
12. Məsdər.
13. Sadə cümlə.
14. Şəxssiz cümlələr.
15. Vasitəli və vasitəsiz nitq.

### **Leksikologiya**

1. İxtisas terminoloji leksikası.
2. Sözlərin məntiqi uyğunluğu.
3. Sabit söz birləşmələri.
4. Geniş yayılan danışıq klişələri (müraciət, salamlama, minnətdarlıq, üzr istəmə).
5. İkidilli lüğətlərdən istifadə bacarığı.
6. İngilis dilində alınma sözlər
7. Sözüň çoxmənalılığı.
8. Sinonimik sıra.
9. Sözüň hərfi və məcazi mənası.
10. Sərbəst və sabit birləşmələrdə söz.
11. Lüğətlərin növləri
12. Mürəkkəb sözlər
13. Neologizmlər
14. Geniş ixtisas terminləri
15. Beynəlmiləl sözlər

### **Alman dili üzrə**

#### **Qrammatika**

1. Artıql.
2. İsmiň halları.
3. İsmiň cəm şəkli.

4. Xüsusi, coğrafi adların və beynəlmiləl sözlərin hallanması.
5. Əvəzlik (şəxs, yiyəlik, işarə).
6. Zaman, yer sözləri.
7. Sifətin dərəcə formaları.
8. Modal fellər.
9. Perfekt.
10. Alman cümləsində xəbərin yeri. Sual və əmr cümlələri.
11. İsim və sifətlərin geniş istifadə olunan suffiks və prefiksləri.
12. Imperativ.
13. Passiv.
14. Qayıdış felləri.
15. Fellərin idarə olunması.

### **Leksikologiya**

1. İxtisas terminoloji leksikası.
2. Sözlərin məntiqi uyğunluğu.
3. Sabit söz birləşmələri.
4. Geniş yayılan danışıq klişələri (müraciyyət, salamlama, minnətdarlıq, üzr istəmə).
5. İkidilli lüğətlərdən istifadə bacarığı.
6. İngilis dilində alınma sözlər
7. Sözlərin çoxmənalılığı.
8. Sinonimik sıra.
9. Sözlərin hərfi və məcazi mənası.
10. Sərbəst və sabit birləşmələrdə söz.
11. Lüğətlərin növləri
12. Mürəkkəb sözlər
13. Neologizmlər
14. Geniş ixtisas terminləri
15. Beynəlmiləl sözlər

## Fransız dili üzrə

### **Qrammatika.**

1. Söz sırası.
2. İsim.
3. Artıql (müəyyən, qeyri-müəyyən, частичный).
4. Sifət.
5. Əvəzlik. Nisbi, işarə və qeyri-müəyyən əvəzliliklər.
6. Fransız felinin zaman sistemi. 1,2,3 qrup fellər.
7. Avoir, etre köməkçi felləri.
8. Felin şəxssiz formaları – participe present, participe passe, gerondif.
9. Participe passe uzlaşması.
10. Conditionel zaman forması.
11. Subjonctif zaman forması. İndicatif zamanının formaları.
12. Felin məchul növü. Felin əmr şəkli.
13. Sözlönləri.
14. Say.
15. İsim və sifətlərin geniş istifadə olunan suffiks və prefiksləri.

### **Leksikologiya**

1. İxtisas terminoloji leksikası.
2. Sözlərin məntiqi uyğunluğu.
3. Sabit söz birləşmələri.
4. Geniş yayılan danışıq klişeləri (müraciət, salamlama, minnətdarlıq, üzr istəmə).
5. İkidilli lüğətlərdən istifadə bacarığı.
6. İngilis dilində alınma sözlər
7. Sözlün çoxmənalılığı.
8. Sinonimik sıra.
9. Sözlün hərfi və məcazi mənası.
10. Sərbəst və sabit birləşmələrdə söz.
11. Lüğətlərin növləri

12. Mürəkkəb sözlər
13. Neologizmlər
14. Geniş ixtisas terminləri
15. Beynəlmiləl sözlər

### **Sərbəst mövzular**

**Mövzuları iddiaçı ətraflı təsvir etməli və mövzu ətrafında mühüm termin və ifadələri işlətməyi bacarmalıdır**

1. Mənim ixtisasım
2. Azərbaycanda təhsil sistemi
3. Dünyanın qabaqcıl universitetləri
4. Dünyanın sülhsevər təşkilatları
5. Azərbaycanda idman inkişafı
6. Azərbaycanın millii adət-ənənələri
7. İngiltərədə (Alçmaniya, Frandsada) təhsil sistemi.
8. Azərbaycanda idman inkişafı
9. Sevimli yazıçı/şair
10. Mənim doğma şəhərim
11. Azərbaycanın siyasi kursu
12. İncəsənətimizin uğurları
13. Azərbaycanın ən ciddi problemi – Qarabağ problemi
14. Azərbaycanın mədəniyyəti
15. Azərbaycanın görməli yerləri

## 5. ƏDƏBİYYAT SİYAHISI:

### İngilis dilində:

1. Christine Latham- Koenig, Clive Oxenden ,Paul Seligon American English file( pre-intermediate) second edition Oxford University Press- 2014 ( Student's book )

2. Christine Latham- Koenig, Clive Oxenden, Paul Seligon American English file (pre-intermediate) second edition Oxford University Press- 2014 (Workbook)

3. L/Lee. E. Gundersen. Select Reading (intermediate) Oxford University Press -2001

4. Neil J.Anderson. Active- Skills for Reading book 2. Tomson 2001

5.Raymond Murphy. Essential Grammar in Use (intermediate) Cambridge University Press.2004

6. Michael McCarthy. English Vocabulary In Use (intermediate) Cambridge University Press 2002

7. Christine Latham Koenig, Clive Oxenden, Paul Seligon American English file( intermediate) third edition Oxford University Press- 2014 ( Student's book )

8. Christine Latham- Koenig, Clive Oxenden, Paul Seligon American English file (intermediate) third edition Oxford University Press- 2014 (Workbook)

9. ElsVan Geyte. Get Ready for Ielts Reading (Pre-intermediate) Colins, 2011

10. ElsVan Geyte. Get Ready for Ielts Speaking (Pre-intermediate) Colins, 2011

11. Лычковская Л.Е., Менгардт Е.Р. “English for Students of Technical Sciences”, учебное пособие. Томск: ТУСУР, 2011. - 475 стр. Электронный ресурс: <http://edu.tusur.ru/training/publications/149>

12. Таванова Э.Б. Учебно-методическое пособие “English for postgraduates”, Томск 2010, 125 с.



13. Минакова Т.В. Английский язык для аспирантов и соискателей. 2006. <http://window.edu.ru> – Единое окно доступа к образовательным ресурсам

14. Кадулина Л.Б., Лычковская Л.Е., Менгардт Е.Р., Тараканова О.И. “English for Engineering Faculties”, учебное пособие 2011, 191 стр. <http://edu.tusur.ru/training/publications/983>

15. Периодические издания IEEE “Spectrum”, “Advanced Imaging”, Laser Focus World”, “Europhotonics”, “Photonics Spectra”, “The Economist” и др. последних лет.

### **Alman dilinda**

1. Z.Hilpert, A.Robert, A.Schümann, F.Specht, B.Gottstein-Schramm, S.Kalender, İ.Kramer-Kienle Schritte 1-6 international, Kursbuch+ Arbeitsbuch Berlin, Hueber Verlag, 2008.

2. Daniela Niebisch, Schritte 1-6 intensivtrainer Berlin, Hueber Verlag, 2009

3. Anna Vorderwülbecke, Klaus Vorderwülbecke Stufen 1-3, international, Lehrund Arbeitsbuch Stuttgart, Erns Klett Verlag, 1995-2003

4. Sabine Jasny, Andreas Jäger Stufen 1-3 international, Zusatzübungen Stuttgart, Erns Klett Verlag, 1995-2003

5. Christa Janik, Gerlinde Keller Stufen 1-3 international, Worterheft Vokabeln im Kontext Stuttgart, Erns Klett Verlag, 1995-2003

6. Hartmut Aufderstrasse, Heiko Bock, Mechthild Gerdes, Jutta Müller, Helmut Müller Themen neu, Kursbuch 1-3 Berlin, Max Heuber Verlag, 2002

7. Harmud Aufderstrasse, Heiko Bock, Jutta Müller Themen nue, Arbeitsbuch 1-3 Berlin, Max Heuber Verlag, 2002

8. Rosa-Maria Dallapiazza, Eduard von Jan, Til Schönherr  
Tangram aktuell 1-3, Lektion 1-4, 5-8, Arbeitsbuch- Kursbuch  
Deutschland, Max Heuber Verlag, 2009

9. Anna Buscha, Szilvia Szita Begegnungen Deutsch als  
Fremdsprachen, Integriertes Kurs und Arbeitsbuch, Schubert-  
Verlag Leipzig 2015

### **Fransız dilində:**

1. Clés pour la France en 80 icônes culturelles. Denis G.  
Meyer; Paris, 2009

2. Le Français par les texts (niveau 1) Marie Barthe-  
Bernadette Chovelon; Presses Universitaires de Grenoble, 2002

3. Le Français par les texts (niveau 2) Marie Barthe-  
Bernadette Chovelon; Presses Universitaires de Grenoble, 2002

4. Самоучитель французского языка Практический  
курс (Langenscheidt) Германия, 2007 (Audio)

5. Guide pratique de la communication 57 dialogues 100  
actes de communication. Alan Chamberlain, Ross Steele ; Didier,  
Paris, 1991

6. www.book2. Аудио курс на французском языке

7. Connexions Niveau 1 (Audio)

8. Le Robert Micro-Poche dictionnaire d`apprentissage de la  
langue française. Alain Rey; Paris, 1993

9. Fransızca-azerbaycanca lügət; Şərq-qərb, Bakı, 2007

10. Azərbaycanca- fransızca lügət; Şərq-qərb, Bakı, 2007

11. Le français et la profession: "Secrétariat commercial"  
M.Dany, J.Celliott, MZ.Parizet. Hachette, 1977

12. "Diplôm Elémentaire de Langue Française".  
Commission Nationale du Delf et du Dalf. Les Edition Didier,  
1990

13. "60 voix exercices" Jean-Louis Marlandain, Paris.  
Hachette, 1988

14. Le français et la profession. "Le français des relations internationales" Moscou, 1980.

15. Le français et la profession: "Secrétariat commercial" M.Dany, J.Celliot, MZ.Parizet. Hachette 1977

16. Ross Steele. Civilisation progressive du français. Clé internationale, VUEF, Paris, 2002.

17. La France. Пособие по страноведению для студентов педагогических институтов. Ленинград, Просвещение, 1977.

18. Yves billard. Jean Michel Dequeker-Fergon Française et Christian Lepagnot avec la collaboration de Renaud Bezombes. Journal historique de la F.Hatier "Italie"1985.

19. Jean-Pierre Rioux. Jean-François Sirinelli. La France

20. d'un siècle à l'autre. 1914-2000. Hachette Littératures, 1999.

21. Arnaud Teyssier. Histoire politique de la France. Le I Empire 1804-1815. De Napoléon I à Louis XVIII. Paris.

22. Pierre Pinon Patis, biographie d'une capitale. Edition Hazan, Paris, 1999.

23. Xavier Darcos. Histoire de la littérature française. Hachette livre, 1992.

24. Frederic Legierman. Geo La France. Terre insolite. Editions SOLAR, 2001.

25. Ministère des Affaires Etrangères. France. La Documentation française-Paris, 2005.

26. L'état du monde, 2008. Sous la direction de Bertrand Badie et Sandrine Tolotti. Editions La decouvertes, Paris 2008.

27. Encyclopédie de l'art. Garzantic Editoire s.p.a. 1986.

28. Jean-Michel Delaplace L'histoire du sport, des sportifs.

29. L'histoire de l'art. Sous la direction de Albert Chatelet. Bernard Philippe Grosier.

30. Gombrich. Histoire de l`art. Phaiden Press Limited 1995.
31. Jacques Siclier. Le cinéma français. Editions Ramsay, 1993.
32. Jackson Noutchie Njiké : Civilisation progressive de la Francophonie. CLE Internationale, 2003.

## İnternet materialları.

- <http://www.prosv.ru/>
- <http://pedsovet.su/>
- [www.francaisfacile.com](http://www.francaisfacile.com), TV5 Monde,
- <http://apprendre.tv5monde.com/>
- [www.rfi.fr](http://www.rfi.fr).
- [http://www.rfi.fr/lffr/statiques/accueil\\_apprendre.asp](http://www.rfi.fr/lffr/statiques/accueil_apprendre.asp)

asp

- <http://www.tv5.org/>
- <http://www.it-n.ru/>
- <http://www.prosv.ru/>
- <http://interaktiveboard.ru/>
- <http://www.francomania.ru/>
- <http://www.lepointdufle.net/fetes.htm>
- <http://www.myfrenchfilmfestival.com/fr/>
- <http://www.larousse.fr/dictionnaires/francais-anglais>
- <http://assistivemedia.org/>
- <http://www.breakingnewsenglish.com/>
- <http://eslpod.com/>
- <http://www.elllo.org/>
- <http://www.emse.fr/~bsimon/OralComp/OralComp.htm>

l

- <http://eslbears.homestead.com/Blank.html>
- <http://www.uefap.com/listen/listfram.htm>
- <http://www.collectbritain.co.uk/collections/dialects/>
- <http://web.ku.edu/idea/index.htm>
- <http://www.trainyouraccent.com/index.htm>
- [http://accent.gmu.edu/browse\\_language.php?function=find&language=english](http://accent.gmu.edu/browse_language.php?function=find&language=english)
- <http://www.bl.uk/learning/langlit/sounds/text-only/england/portesham/>
- [http://www.cal.org/caela/esl\\_resources/digests/LISTEN QA.htm](http://www.cal.org/caela/esl_resources/digests/LISTEN_QA.htm)
- Audio-video materiallar.

Formatı 60x84 1/8 – fiz.ç.v.2  
Tiraj 50

---

Bakı Avrasiya Universiteti  
370015, Bakı, Ak.Həsən Əliyev küçəsi 135<sup>a</sup>